

**MƏXFİ REJİM VƏ HƏRBİ SƏFƏRBƏRLİK****BÖLMƏLƏRİ ÜZRƏ MÖVZULAR**

1. "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu;
2. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2002-ci il tarixli 160 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət hakimiyyəti orqanlarında, darə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında Nümunəvi Əsasnamə";
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli, 162 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası";
4. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2005-ci il tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası";
5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları";
6. "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət sirrinin yayılmasının qarşısının alınması Qaydası";
7. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanunu;
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2013-cü il tarixi 76 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası".

**1."Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğunu almış dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilat, o cümlədən dövlət arxivi sorğuya nə qədər vaxta cavab verməlidir?**

- A) 1 ay ərzində
- B) 2 ay ərzində
- C) 15 gün ərzində
- D) 1 il ərzində
- E) 6 ay ərzində

**2."Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sərəhədinin mühafizəsi haqqında məlumatlar hansı sahəyə aid olan məlumatlardır?**

- A)Hərbi sahəyə
- B)İqtisadi sahəyə
- C)Xarici siyasət sahəsinə
- D)Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsinə
- E) Xarici əlaqələr sahəsinə

**3."Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxsin sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırması qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq hansı məsuliyyətə səbəb olur? Tam və doğru cavabı müəyyən edin.**

- A) Cinayət məsuliyyətinə
- B) Mülki və inzibati məsuliyyətə
- C) İnzibati və intizam məsuliyyətinə
- D) Mülki və cinayət məsuliyyətinə
- E) İnzibati və cinayət məsuliyyətinə

**4."Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası"na əsasən daşıyıcıların təhvil-təslimi iş günü ərzində qaytarılmaq şərti ilə qısa müddətli istifadə üçün verilməsi hansı sənəd üzrə həyat keçirilir?**

- A)"İcraçıda olan sənədlərin daxili siyahısı"
- B)"Sənədin (işin) təhvil-təslim vərəqəsi"
- C)"Hazırlanan sənədlərin ilkin uçotu jurnalı"
- D)"Sərəncam mahiyyətli sənədlərin uçotu jurnalı"
- E)"Texniki sənədlərin inventar uçotu jurnalı"

**5."Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası"na əsasən daşıyıcıların təhvil-təslimi uzunmüddətli istifadə üçün verilməsi hansı sənəd üzrə həyat keçirilir?**

- A)"İcraçıda olan sənədlərin daxili siyahısı"
- B)"Sənədin (işin) təhvil-təslim vərəqəsi"
- C)"Hazırlanan sənədlərin ilkin uçotu jurnalı"
- D)"Sərəncam mahiyyətli sənədlərin uçotu jurnalı"
- E)"Texniki sənədlərin inventar uçotu jurnalı"

**6."Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası"na əsasən daşıyıcıların təhvil-təslimi uzunmüddətli istifadə üçün verilməsi hansı sənəd üzrə həyat keçirilir?**

- A)"İcraçıda olan sənədlərin daxili siyahısı"
- B)"Sənədin (işin) təhvil-təslim vərəqəsi"
- C)"Hazırlanan sənədlərin ilkin uçotu jurnalı"
- D)"Sərəncam mahiyyətli sənədlərin uçotu jurnalı"
- E)"Texniki sənədlərin inventar uçotu jurnalı"

**7."Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası"na əsasən birinci forma hansı məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün nəzərdə tutulmuşdur? Tam və doğru cavabı müəyyən edin.**

- A) Xüsusi əhəmiyyətli məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün
- B) Tam məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün
- C) Məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün
- D) Tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün
- E) Xüsusi əhəmiyyətli və məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün.

**8."Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hansı vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar? Tam və doğru cavabı müəyyən edin.**

- A)Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlar
- B)Ehtiyatda olmayan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar
- C)Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlar
- D)Ehtiyatda olan vətəndaşlar
- E)Hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar

**9."Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hansı vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar? Tam və doğru cavabı müəyyən edin.**

- A)Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlar
- B)Ehtiyatda olmayan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar
- C)Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlar
- D)Ehtiyatda olan vətəndaşlar
- E)Hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar

**10."Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası"na əsasən ehtiyatda olan əsgərlərin, matrosların, çavuşların, gizirlərin və miçmanların hərbi uçot vərəqələri hansı kartoteka əlifba sıralı qrupda saxlanılır?**

- A) Üçüncü qrupda
- B) Birinci qrupda
- C) İkinci qrupda
- D) Dördüncü qrupda
- E) Beşinci qrupda